



## Ekspert: Hrbi tlimir lknin kindirm gcnn tminatsdr - Qafqazda thiksizlik v slhn brqrar olmas rann mqsdlrindn biridir

Qafqaz msllri zr eksprt rann blgd slh v thiksiziyyin brqrar olmas zr tlimirinin tsirin toxunaraq deyib: "Bzi qruplar sionistlrin dstyi il blgd slh v sabitlik grmk istmirlr. Buna gr d onlar istniln yolla ".regionda mharib v bhran raitini saxlamaa alrlar

Arannews :Qafqaz msllri &uuml;zr eksprt Mhmmdrza Kffa &ldquo;Sblane-Ma&rdquo; saytna a&ccedil;qlamasnda Qafqaz b&ouml;lgsinin ran slam Respublikas &uuml;&ccedil;&uuml;n m&uuml;xtlif aspektlrdn hmiyytini izah edrk deyib: &ldquo;ran regionun tarazlnda, o c&uuml;mldn regionda m&uuml;xtlif aspektlrd sabitliyin, thl&uuml;ksizliyin brqrar edilmsi v g&uuml;c balansnn qorunmasnda m&uuml;h&uuml;m v effektiv rol oynayr. &Ccedil;&uuml;nki &ouml;lkimiz imal-qrb regionunun srhdli vasitsil Qafqazn ;m&uuml;h&uuml;m geosiyasi regionu v iki qonu &ouml;lk il hmsrhddir.&rdquo;rann Astara&ccedil;aydan Bazarqana qdr Azrbaycan v Ermnistanla hmsrhsunu bildirn eksprt bu iki &ouml;lknin Qaraba b&ouml;lgsi il bal fikir .ayrlqlarna g&ouml;r tarixlrinin n hssas d&ouml;vr&uuml;n&uuml; yaadn deyib

### **ran Azrbaycan Respublikas xalqnn dstk&ccedil;isi v himaydardr**

Qafqaz regionunu grgin v ziddiyatl b&ouml;lg adlandran Kffa qeyd edib ki, son &uuml;&ccedil; onillikd (Sovet ttifaqnn dalmasndan sonra) bu m&uuml;h&uuml;m regionda m&uuml;xtlif m&uuml;naqilr v m&uuml;hariblr ba verib. Bu arada Qaraba b&ouml;lgsi il bal m&uuml;hariblr digr .m&uuml;hariblrdn daha &ouml;nml olub

O, ran slam Respublikasnn srhdli yaxnlnda Ermnistan v Azrbaycan Respublikas arasnda iki genimiyyasl m&uuml;haribnin ba verdiyyin toxunaraq deyib: &ldquo;90-c illrin vvllrind ba vern birinci m&uuml;harib siyasi srhdlin ardcl dyimsin, Qaraba b&ouml;lgsi v traf hrlrin ermnilr trfindn ialna sbb oldu v 1994-c&uuml; ild Azrbaycan Respublikasnn mlubiyeti, Ermnistan v Qaraban ermni separat&ccedil;larnn qlbsi il baa &ccedil;atd. Minsk Qrupu &ccedil;r&ccedil;ivsind aparlan siyasi danqlarn nticsiz qalmasndan sonra 2020-ci ilin payznda ikinci Qaraba m&uuml;haribsi yenidn balad. Bu df Azrbaycan Respublikas Qaraban m&uuml;h&uuml;m hisslerini v Qaraba trafndak ial altnda ;olan 7 hrin hamsn azad etmy nail oldu v qlb qazand.&rdquo;

Ekspert regionun thl&uuml;ksizliyinin qonuluq v m&uuml;slman &ouml;lksi il xristian &ouml;lksi arasnda ba vern m&uuml;harib sbbindn hssaslna, maraqlarmz v milli thl&uuml;ksizliyimizi qoruman vacib olduuna toxunaraq deyib: &ldquo;Bu sbbdn ran regionun tarazlqlarnda, o c&uuml;mldn sabitliyin, thl&uuml;ksizliyin brqrar olmas v m&uuml;xtlif aspektlrdn g&uuml;c balansnn ;qorunmasnda m&uuml;h&uuml;m v tsirli rol oynayb.&rdquo;

M. Kffa thlilinin digr hisssind ran slam Respublikasnn Azrbaycan Respublikas qarsndak bzi xidmtlrin a&ccedil;qlayaraq deyib: &ldquo;Birinci Qaraba m&uuml;haribsind ran Azrbaycan h&ouml;kumtinin xahii il bu &ouml;lky &ccedil;oxlu hyati hmiyytli yardmlar g&ouml;strdi. Silah yadm, hrbi m&uuml;avirlrin g&ouml;nrlimis, Azrbaycan Respublikas d&ouml;y&uuml;&ccedil;&uuml;lrin hrbi tlim ke&ccedil;mk v Qaraba m&uuml;naqisindn qa&ccedil;an azrbaycanl qa&ccedil;qn v k&ouml;&ccedil;k&uuml;nlr &uuml;&ccedil;&uuml;n d&uuml;rglrin yaradimas rann dyrli faliyytlrinin yalnz bir hisssidir. Bunun sndlri m&ouml;vcuddur v bzi

;sndlri hmin d&ouml;vr aid mtbuatda v nriyyatda da &ouml;z ksini tapb.&rdquo Kffa hm&ccedil;inin rann beynlxalq tkilatlarda Azrbaycan Respublikasna v onun mzlum xalqna siyasi v diplomatik dstyin iar edrk deyib ki, ran slam Respublikas Thl&uuml;ksizlik urasnn Azrbaycann ial olunmu rayonlarnn azad edilmsi istiqamtind 5 qtnamsini m&uuml;ayit edib, ial altnda olan b&uuml;t&uuml;n razilrin azad edilmsinin zruriliyini hmi vurulayb, bel ki, indi d Qaraba b&ouml;lgsinin 50%- yaxn razisi ermnilrin ialnda qald &uuml;&ccedil;&uuml;n hmin razilrin d azad edilmsinin vacibliyini v Azrbaycan Respublikasnn razi b&uuml;t&ouml;vl&uuml;y&uuml;n&uuml;n dstklmnsi siyastini davam etdirir. rann bu prinsipial siyasti nqilabn Ali Rhbrinin iki il vvl rbi&uuml;l-vvl aynn 17-d .verdiyi byanatlarda aydn kild ksini tapb

Qafqaz regionu msllri &uuml;zr ekspert ran h&ouml;kumtinin Azrbaycan Respublikasna dstk faliyytini mediada yetrinc iqlandrmadn tss&uuml;fl qeyd edrk deyib: &ldquo;ctimai ryin v Azrbaycan Respublikas xalqnn yeni nslinin rann bu &ouml;lky g&ouml;strdiyi dstk tdbirlri haqqnda kifayt qdr mlumata malik olmamasnn sbbi budur. Iav olaraq onu da qeyd edk ki, Azrbaycan h&ouml;kumi v anti-ran dairlri faktlarn ksin olaraq he&ccedil; vaxt rann bu &ouml;lky yardmn a&ccedil;q-aydn dil gtirmiyibl, htta bu &ouml;lknin medias da rana qar uydurma ittihamlar sslnndirmy balayb. Ona g&ouml;r d bug&uuml;n ran ;v Azrbaycan xalqn bu haqda mlumatlandrmaq lazmdr.&rdquo rann ikinci Qaraba m&uuml;haribsind siyastlrin toxunan ekspert deyib: &ldquo;kinci m&uuml;haribd d ran Azrbaycan Respublikasnn ial olunmu razilrinin azad edilmsin saslanan prinsipial siyastin bir daha tkid etdi, Qaraba b&ouml;lgsinin v onun traf rayonlarn tam azad edilmsin siyasi dstk ;verdi.&rdquo

O, anti-ran dairlrinin iddialarna, kinci Qaraba m&uuml;haribsindn sonrak d&ouml;vrd yaranan hadislr v grginliy toxunaraq deyib ki, tamahkarlq v iddialar b&uuml;t&ouml;vl&uuml;kd m&ouml;vcud grginliyin sviyysini artrr v ran slam .Respublikasnn thl&uuml;ksizliyin tsir g&ouml;strib

### Bzi qruplar sionistlrin dstyi il regionda s&uuml;lh v min-amana mane olur

Qafqaz msllri &uuml;zr ekspert deyib: &ldquo;Konkret olaraq, Azrbaycan hakimiyytin yaxn pant&uuml;rklrin, htta hakimiyytin &ouml;z&uuml;n&uuml;n yalan iddialar v tamahkarl (Ermnistann S&uuml;nik vilaytini l ke&ccedil;irmk v orada Zngzur dhlizinin yaradimas, bel ki, Ermnistann &ouml;z razisi &uuml;zrind nzart ed bilmmesi v hanssa formada ran v Ermnistan arasında &uuml;mumi srhdlrin aradan qaldrmasna gtirib &ccedil;xarmaq), hans ki, 9 noyabr 2020-ci il tarixli &uuml;&ccedil;trfli atks razlamasndan knar saylr &ndash; Qaraba m&uuml;naqisinin iki trfini v b&uuml;t&uuml;n regionu m&uuml;naqi v siyasi grginliy doru aparmdr. Bel ki, b&ouml;lgnin tannm siyasi v geosiyasi srhdlrinin dyidirilmsi &uuml;bhsiz yaranr. Bu msllrin qbuledilmz ;olduu aydndr.&rdquo

T&uuml;rkiy v pant&uuml;rkitlrin sionist rejimi birlikd m&uuml;naqi alovlandrdn qeyd edn ekspert deyib ki, bu qruplar v &ouml;lklr qeyri-qanuni mqsd v maraqlarna g&ouml;r b&ouml;lgd s&uuml;lh v sabitlik yaranmasn istmirlr. Buna g&ouml;r d istniln yolla regionda m&uuml;harib v b&ouml;hran .raitini saxlamaa &ccedil;alrlar

Kffa ran slam Respublikasnn b&ouml;lgdk i y&uuml;ksk imkanlar v &uuml;st&uuml;n q&uuml;drtin iar edrk deyib: &ldquo;&uuml;bhsiz ki, ran slam Respublikas bu rtlr v uydurma iddialara d&ouml;zmyck, beynlxalq qayda-

qanunlara saslanan &ouml;z prinsiplri v siyastin uyun olaraq faliyyt g&ouml;strck, beynlxalq srhdlrin pozulmasna, qonu &ouml;lklrin suverenliyinin &uuml;bh altna alnmasna imkan vermyck. Bu sbbdn d regionun bug&uuml;nk&uuml; raiti ran slam Respublikasndan b&ouml;lgdki istniln ;b&ouml;hrana hazırlama tlb edir.&rdquo

Ekspert hrbi tlimlrin ke&ccedil;irilmsini hr bir &ouml;lknin d&ouml;y&uuml; hazrln qorumaq v artrmaq, m&uuml;dafi qabiliyytini y&uuml;ksk sviyyy &ccedil;atdrmaq yollarndan biri hesab edrk deyib: “rann 15 &ouml;lk il quru v dnizd ortaq srhdi vardr, b&uuml;t&uuml;n b&ouml;lglrind v srhdlrind &ccedil;oxsayl hrbi manevrlr ke&ccedil;irir v bu da normal msldir v silahl ;q&uuml;vvlrin illik proqramlar &ccedil;r&ccedil;ivsinddir.&rdquo

O, hm&ccedil;inin hrbi tlimlrin ke&ccedil;irilmsini &ccedil;kindirm g&uuml;c&uuml;n&uuml; artrman yollarndan biri adlandrb, imal-qrb v Araz &uuml;mumi razisind son v ke&ccedil;n ilki tlimi bu istiqamtd faliyyt kimi .qiymtlndirib

Ekspert deyib: “Regionda sabit v yekun s&uuml;lh v thl&uuml;ksizliyin brqrar olmas ran slam Respublikasnn sas mqsdidir, regional tbb&uuml;slr v mexanizmlri, region &ouml;lklrinin mdkal v qalql yardım vurulayr. Buna g&ouml;r d regionda m&uuml;naqi v b&ouml;hranlarn hlli &uuml;&ccedil;&uuml;n regiondan knar aktorlarn, x&uuml;susil sionist rejimin clb edilmsini zrrli v qeyri-konstruktiv hesab edir v bunu msllri uzatmaq v ;m&uuml;rkkbldirmk amili sayr.&rdquo

O qeyd edib ki, Qaraba m&uuml;haribsi son 30 ild regionun iqtisadiyyatna birbaa tsir g&ouml;strib v tikinti ilri dayandrlb. Msln, birinci Qaraba m&uuml;haribsi zaman srhd terminallar, x&uuml;susn d Culfada rabbit v nqliyyat mehvrlrinin balanmas sbbindn ciddi tnzz&uuml;l yaand v bu, imal-qrb .b&ouml;lgsinin, htta b&uuml;t&uuml;n &ouml;lknin iqtisadiyyatna tsir etdi

### **Qafqazn dinamikas s&uuml;lh v min-amanlqdan asldr**

M. Kffa lav edib: “Mhz s&uuml;lh v min-amanlq raitind Qafqazn geosiyasi regionu dinamik v mhsuldar ola bilr. Bu baxmdan, yollarn v kommunikasiya oxlarnn beynlxalq standartlara v h&ouml;kumtlrin suverenliyin h&ouml;rmtl yanama prinsipin uyun olaraq yenidn a&ccedil;lmas regionun ;inkiaf v rifah &uuml;&ccedil;&uuml;n raiti tmin ed bilr.&rdquo

O, a&ccedil;qlamasnn sonunda Qafqaz regionunun iqtisadi v ticart aspektini d xatladaraq Qafqaz regionunun hmiyytinin thl&uuml;ksizlik, hrbi v siyasi aspektlrl yana, kommersiya v iqtisadi, tranzit v nqliyyat aspektlrendn d .m&uuml;h&uuml;m olduunu bildirib

### **Srhd terminallarnda rann infrastrukturunun tamamlanmasnn l&uuml;zumu**

Ekspert Sovet ttifaqnn dalmasndan sonra rann geosiyasi m&ouml;vqeyinin dyimsin iar edrk deyib: “Hazrda rann corafi srhdlri &ouml;lknin imalnda Srxs b&ouml;lgsindki imal-rq srhdindn Bazarqandak imal-qrb srhddin qdr &ouml;lkmizin imaldak tarixi b&ouml;lglrin (Orta Asiya, Qafqaz v Avrasiya) a&ccedil;qdr v yeni imkanlar yaratmdr. Bel ki, Srxas, n&ccedil;burun, T&uuml;rkman, mirabad, Nohr, nzli v Astara limanlar, Bilsuvar, Nurduz, Meri v Culfann terminalların kommunikasiya marrutlar v infrastrukturlar tamamlanarsa, &ouml;lkmizi &uuml;st&uuml;n v la m&ouml;vqey ;qoyacaqdr.&rdquo

## rann iqtisadi vziyytinin yaxlamasnda Avrasiya qtisadi Birliyinin rolü

Ouml;lkemizin imal-qrb b&ouml;lgisindki hr bir nqliyyat oxlarnn v srhd& terminalların hmiyytin v m&ouml;vqeyin iar edn Kffa Ermnistann terminal v srhdiini d &ccedil;ox vacib qiymtIndirik deyib ki, Nurduz v Meri terminallar &ouml;lkemizin xarici ticarti &uuml;&ccedil;&uuml;n lverili marrutlardan biridir. &Ccedil;&uuml;nki bu terminallar vasitsil biz G&uuml;rc&uuml;stan, Qara dniz &ouml;lkiri, o c&uuml;mldn Ukrayna, Rumniya, Bolqarstan v digr Avropa &ouml;lkiri il asanlqla ticart ed bilrik. Ermnistann kommunikasiya marrutlarnn bizim &uuml;&ccedil;&uuml;n b&ouml;y&uuml;k &uuml;st&uuml;nl&uuml;y&uuml; ondan ibartdir ki, biz Avrasiya qtisadi Birliyin &uuml;zv olan 5 &ouml;lk il birbaa v quru yolla ticart ed bilrik. Ermistan bu birliyin yegan &uuml;zv&uuml;d&uuml;r ki, &ouml;lkemizl quru srhdi var. Ona g&ouml;r d biz baa d&uuml;&uuml;r&uuml;k ki, Ermistan rann Avrasiya qtisadi .ttifaqna daxil olmas &uuml;&ccedil;&uuml;n platforma v qapdr O, Avrasiya qtisadi Birliyinin hmiyytin toxunaraq deyib: "D&uuml;nyada &uuml;mumi daxili mhsul txminn 90 trilyon dollar olduu halda, 2 trilyon dollarlq &uuml;mumi daxili mhsula Malik Avrasiya qtisadi Birliyi rann iqtisadi vziyytinin yaxlamasna k&ouml;mk ed bilr. Hm&ccedil;inin 190 milyona yaxn halisi v 20 milyon kvadrat kilometr razisi olan bu birlik d&uuml;mnirin sanksiyaların ;zrrsizldirmk &uuml;&ccedil;&uuml;n yax imkanlara malikdir." M&uuml;sahibni apard: Mhdi Ciddi